

Boz Eşşəyin Məktubları

Elçin Hüseynbəyli

© Rəqs edən oğlan. 2001

(“Ha anqırdım, səsimə səs verən olmadı...”)

Kəndə ünvansız yazdığını məktub qaçaqaç düşəndə qarixib kənddə qoyduğumuz eşşəyimizin əlinə düşüb. Eyni zamanda sevindiyindən və kədərləndiyindən xeyli anqıran eşşəyimizin səsinə səs verən olmayıb, axırda götürüb mənə sicilləmə bir məktub yazıb.

Həmin məktubun məzmununa keçməzdən əvvəl sizə bir demişəm, bir də deyim ki, mənim eşşəyə xüsusi münasibətimin bir çox səbəbi var. Əvvəla, mən eşşəyimizin ulu babası ilə bir gündə anadan olmuşam. İlkincisi, bizim kənddə uşaq gözün açanda dədə-nənəsin, bir də qapıdakı eşşəyi görür. Üçüncüsü, usaqların nənni yerinə minib yırğalandığı bir nənələrinin kürəyi, bir də eşşəyin beli olur, dördüncüsü və ən vacib bizim kənddə eşşəyi olmayana türmədən çıxmış adam kimi baxırlar...

Eşşəyimizə xüsusi münasibətimi “Eşşək haqqında ballada” hekayəsində yazdığımdan bunun üstündə ətraflı dayanmağa lüzum görmürəm. Ona görə də eşşəyimizin mənə yazdığı məktuba keçək. Görək eşşəyimiz nə yazır:

... Qağa, (“Qağa” bizim zonanın milli sözüdü) siz gedəli, yəni qaçaqaç düşəli mən eşşəklikdən çıxmışam. Məndə eşşək sıfəti qalmayıb. Yəni eşşəklikdən çıxmağima səbəb başıma gələnlər olub və onları bircə-bircə sənə deməsəm ürəyim soyumaz. Deməli, bir dəfə mən adı günlər kimi durub, bir ağız anqırdım, gərildim, yixilib ağnadım, sonra da axşamdan qalan ot-ələfi iyləməyə başlamışdım ki, böyük qağan gəlib qabağıma bir qucaq quru ot qoydu, ot tayası olan çəpərin qapısın bağlamadı, sonra da belimi siğalliyib, heç nə demədi. Yəni belimə palan qoymadı. Və başımın kəndirin açıb getdi. Adətən mən qabağıma ot qoyanda sevindiyimdən soncuxluyuram.

Özü də yaş ot ola-ola mənə quru ot verməsi çox qəribəydi. Qağanın bu hərkəti məni xeyli təəccübləndirdi və bu mühüm ritual, yəni sevinməkdən soncuxlamaq yaddan çıxdı. Adətən başımın kəndirin açannan sonra kəndiri ayağıma bağlıyırdılar. Məni örusə aparıb, örüklüyürdülər. Ancaq bu dəfə belə olmadı. Düzü ürəyimə dammışdı, ya nəydi mən də başımı bir balaca irəli uzadıb onun ot-ələf iyi verən əlin iylədim. Ancaq qağan bunu hiss eləmədi və yola çıxb getdi.

Bir müddət başım ota qarışdı və yerimdən tərpənmədim. Düzdü, ipi boğazımdan açmışdlar. Ancaq bu, mənim yadıma düşmürdü. Mən xoşluqla heç zaman başı açıq gəzməmişəm. Çünkü müsəlman eşşəyiyyəm.

Günortaya kimi elə öz yerimdəcə qaldım və kefimə düşüb ağnamaq istəyəndə özümü saxlaya bilmiyib, sağ böyrü üstə aşdım və onda başımın açıq olduğun hiss elədim. Yenə də məhəttəl qaldım. Bir xeyli fikirləşdim, ancaq sən bilirsən ki, məndə fikirləşməyə baş nə gəzir (zarafatnan deyirəm), heç olsa da fikirləşməyə hövsələm çatmir. Ona görə də həyətə çıxb, süpürgə kipriklərimi xeyli yuxarı dartdım və iri gözlərimi ətrafa gəzdirdim.

Ətrafdakı sakitliyi dağıtmaq üçün bir-iki addım həyətin ortasına tərəf getdim. Düzü bu sakitlikdən xoflandım. Günün-günorta çağrı canavar yadına düşdü. Anqirdim. Ancaq cavab gəlmədi. Sonra növbə ilə həyətin ən gözə gəlimli və səliqəli yerlərində ağnadım. Həyətdəki tut ağaclarının yarpaqlarından bir-iki ağız qırpdım, yenə də heç kim üstümə yüyürüb, məni qovmadı. Həyətdə əkilən gülləri iyilədim, yenə də heç kimdən xəbər çıxmadı.

Qorxum və narahatlığım daha da artdı.

Qaşa, ipsiz, kəndirsiz, yiyesiz eşşək eşşək deyil. Qudurmuş it kimi bir şeydi. Allah eşşəyi ona görə yaradıb ki, adamlar belinnən düşməsin, döysün, söysün, bir an da onu sakit qoyması.

Könlümə və qəlbimə tökülen qəm-qüssəni dağıtmaq üçün kəndin yoluna çıxdım. Kefimi açmaq üçün bir-iki dəfə öz-özümə soncuxladım. Yolun ortasında tullandım və körpüyü tərəf dörddəmə qaçdım, sonra bir dəfə kəndin başına, bir dəfə də kəndin ayağına tərəf durub anqirdim. Səs gəlmədi. Lap uzaqdan eşşək anqırtısına oxşar bir səs eşitdim ki, sonradan həmin səs də yoxa çıxdı. Sonra dəmiriyolu adlıyb şama getdim, məni örükəldiyin futbol meydançasında bir xeyli o yan, bu yana qaçdım.

Tappur-tuppur çapdim anqirdim, yüyürdüm anqirdim, durdum anqirdim, səsimə səs verən olmadı. Ətrafda bir ünlü-cinli yox idi. Qulaqlarımı sallayıb, başımı aşağı əyib həyətimizə gəldim. Həmişə həsrətin çəkdiyim ot tayasına gözümüzün ucuyla da baxmadım. Kor-peşiman uzanıb məhəttəlciliyimi araşdırmağa başladım. Qəfildən hamının yoxa çıxması yaxşı əlamət deyildi.

Dədəm bir dəfə danışındı ki, bəs qədim zamanlarda adamlar arannan dağa, dağdan arana köç eliyrmişlər və hamını, hətta eşşəkləri də özləri ilə aparırmışlar. Dədəm bunları fəxrənən, özü də mahniyla deyirdi, sürtülmüş belin və köhnəlmış palanın sübut kimi göstərirdi. Adamların eşşəksiz keçinə bilmədiklərin, bu iki məxluqun dünya binnət olannan bir yerdə yaşadığın, hətta öləndə də bir-birilərinə ayrılmadıqların xüsusi avazla oxuyurdu. Hələ bir dəfə də dədəmin əmisi oğlunun dağdan enəndə ayağının sözünə baxmadığın və belindəki adamlı birlikdə qayanın dibinə uçduğun və canın tapşırıldığı kövrələ-kövrələ danışındı... İndi heç elə şey olmazdı ki, siz dağa gedib, məni burda qoyasınız. Cox fikir elədim və bəlkə də inanmazsan ki, həmin gün ac-susuz qaldım.

İşıqlananda durub həyəti gəzdim, əvvəlcə çəpərin dibində uşaqların oynadığı topa baxdım. Təpiklə vurub onu çəpərin dibinnən çıxardım, burnumla oxşadım, sizin iyunizi aldım. Topdan hələ də uşaqların həmirtisi gəlirdi. Sonra چovustanın açıq qapısının qorxa-qorxa içəri girdim, un çuvalının ağızı açıq qalmışdı. Sacınız dirəyə söykənmişdi. Ocaq yeri hələ də istiydi. Evin qapısına gəldim, əllərimi qaldırıb eyvanın mühəccərinə dirədim, içəri baxdım, nənənizdən qalan kilim eyvanın ortasında sərili qalmışdı, ancaq otaqlar bom-boşuydu. Fikir elədim ki, yəqin köcmüsünüz.

Lap dilxor oldum və ürəyimdən qara qanlar axıda-axıda yolun ortasına düşüb, qulaq yoldaşı axtarmaq ümidi ilə kəndin yuxarı başına getdim. Adanı gəzdim, Simuzər bulağından həvəssiz və könülsüz su içdim. Halbuki həmişə ordan su içməyin həsrətini çəkirdim. Örüş yerinə baxdım. camışların həmişə girib xoşallanlığı gölməçələrə nəzər saldım. Heç kimi görmədim. Ala qarğalar bir az uzaqlarda hələ qurumamış mal təzəklərinin üstündə uçuşurdu, qarıldışırdı...

Bir-iki gün keçənnən sonra, bilmirəm günortaydı, yoxsa axşamıydı. Çünkü siz saatlarınızı mənim anqırmağımla düzəltdiyiniz kimi, mən də ota aparılıb-gətirilməyimlə günün hansı vaxtı olduğunu bilirdim. Onu deyim ki, günəşli bir gün çıxmışdı, bir də gördüm ki, elə bil göy guruldadı, şimşək çaxdı, göy aralandı, əcaib-qəraib səslər gəldi və yekə bir şey həyətimizə düşüb partladı. Həyət lərziyə gəldi. Sən demə Tamaşagilin iti evin altında gizlənibmiş və ordan çıxıb zingildəyə-zingildəyə arxa tərəf qəçdi və qəflətən böyrü üstə aşib suya düşürləndi. Mən heç nə başa düşmədim və durub baxdım. Ancaq göydən düşən hər nəydisə dolu-zad deyildi, zırpi bir şeydi və yerdə yekə lağım açmışdı. Lap sonralar Karxulu Qulaməlinin tayqulaq eşşəyinin versiyasından qandım ki, göydən qəfil düşənlər allahın bələsiyim və onu adamlara ağılsızlıq elədiklərinə görə Allah göndəribmiş. Sonra kəndə sizin dildə danışmayan adamlar gəldi.

Onlar mənim o tərəf, bu tərəfimə keçib, məni əməlli-başlı yoxladılar, quyruğumu qaldırıb altına baxdılar, növbə ilə belimə mindilər. Axırdı da dalıma bir təpik ilişdirib, getdilər. Bir daha gəlmədilər. Bərk ayaqda mən onları da sahib kimi qəbul etməyə hazır idim. Çünkü bizim taleyimiz belədi və eşşək olmaq üçün bizə yiyyə lazımdı. İncisən də deməliyəm ki, bizim vətənpərvərliyimiz yiyyəlikdən keçir. İndi onsuz da bizi heç kim eşşək yerinə qoymur. Hətta canavarlar da bizə yaxın düşmür. Heç sən də məni görsən tanımazsan. Tamam qiymətdən düşmüsük...

Hərdən darıxanda bayaq sənə dediyim Karxulu Qulaməlinin tayqulaq eşşəyi ilə (sən demə qulağı eşitmədiyinnən uzun zaman mənim anqırtılarımı cavab verməyib) ordan-burdan söhbət edib, keçmiş yada salırıq. Dərdləşirik.

Bizim belimizdə uşaqların sevinə-sevinə ota çapdıqların yadımıza salınca xeyli qəhərlənirik. Uşaqları sevindirməkdən gözəl nə ola bilər ki. Sən demə Qulaməlinin tayqulaq eşşəyinin şəşələri anadan gəlmə kar olub.

Anadangəlmə ona görə deyirəm ki, heç zaman öz anqırtısını eşitməyib və fəhminən bizim necə anqırmağımızı bilir. Özü də elə bərk anqırır ki, ətrafdə nə ünlü-cinli varsa, qaçaraq düşür. Kar olsa da, çox ağıllı və müdrik eşşəkdir. Dediynə görə lap uşaqlıqdan meylini qəzetlərə salıb və o qədər qəzet oxuyurmuş ki, axırdı Karxulu Qulaməli tutub qulağını kəsib.

Qulağının kəsilməsi heç onun vecinə də deyil. Çünkü eşitməyən qulaq nəyinə lazımdı, əksinə bağazada girəndə mane olur...

Hər gün oturub Qulaməlinin eşşəyinin keçmiş haqqında nağıllarına, gələcək haqqında mülahizələrinə qulaq asıram və doymuram. Sən bilirsən axı mən nağılpərəstəm və bu xasiyyətimə görə ulu babalarıma oxşamışam.

“Yaz gələr, yonca bitər” müdrik deyimi də bizə həsr olunub və indi hərdən siz də ondan sui-istifadə eliyirsınız. Neynək halal-xoşunuz olsun. Bizim sizdən nəyimiz artıqdı ki... Bir bulaqdan su içmişik. Bulaq dedim yadıma düşdü. Simuzərin bulağı quruyub, o günü gözünün axırıncı yaşını axıtdı.

Nəysə, bu cür şeylərdən danışib qanını qaraltmaq istəmirəm.

Qulaməlinin eşşəyi, yəni mənim dostum-qardaşım çox maraqlı nağıllar danışır. Dediynə görə onun ulu babası ilə mənim ulu babam hələ lap qədimdən dünya-binnət olannan dost olublar. Sənin “hər şey taleyin işidir” fikrin tez-tez yadıma düşür və taleyimdən xeyli razı qalıram ki, iki dostun balası

axır ki, bir-birini tapıb. Onların dostluqlarından, can-bir olmaqlarının danışılmasını ağırtmaq istəmirəm. Ancaq Qulaməlinin eşşəyinin danışığında elə şeylər var ki, inanmağım gəlmir.

Qağa, onun dediyinə görə biz eşşəklər əvvəllər suda üzə, göydə uça bilirmişik. Bilmirəm düz deyir, ya yox. Həm də hər gün deyir ki, biz istəsək uça bilərik. Hərdən Mollalı dağın göstərib deyir ki, uzun müddətdir məşq eliyor və vaxt gələndə ordan üzü atılıb uçacaq.

Bədəni ağırlıq eləsə, ruhu göyə çıxacaq. Yanımda olsuydun, sənnən soruşardım. Düz deyir, ya yox. Onu da deyim ki, Qulaməlinin eşşəyinin adı yoxdu. Onsuz da eşşəklərə ad vermirlər. Ancaq mən fürsətdən, yəni adamsızlıqdan istifadə eliyib, ona "Tayqulaq" adı verdim və o da incimədi, cünki eşitmır. Deməli, yazıq Tayqulaq Allahın göndərdiyi "bəla"nın da səsin eşitmiyib. Karxulu Qulaməli də gedəndə onu açıb buraxmıyb. Bu sözləri eşidəndə elə yazığım gəldi, ürəyimdən qara qanlar axdı. Bilirsən də mən qoduqluqdan kövrəyəm axı. Yazıq üç gün, üç gecə canavarın qorxusundan səsin də çıxarmayıb, axırdı Qulaməlinin iti gəlib onun ipin çeynəyib qırıb və yazıq azad olub. O da mənim kimi çox axtarıb, çox gəzib axırdı təsadüfən mənim yanına gəlib çıxbı. Qaşa, and olsun bizi yaradana onu tapmasaydım, indi anqırmaq da yadımdan çıxmışdı. Axı biz əsasən bir-birimizi görəndə sevindiyimizdən anqırırıq, cünki təklikdən qorxuruq. Bir də ki, səsini heç kimin eşitməyəcəyini bilənnən sonra eşşəyin anqırmağı gəlmir. Bizim nəsil həm də ona görə anqırır ki, bu dünyada olmasına özünü də, başqalarını da inandırsın.

Qaşa, canın haqqı sizlərə olan incikliyimin hamısın unutmuşam. Təki siz gələsiniz. Sızsız buranın dadı-ləzzəti qaçıb. Həmişə sataşmaq üçün mənə Murtuzanın cehizdiyi deyirdiniz, elə adım da "Cehizdik" qalmışdı...

Yadındamı böyük qağanın balası olanda Murtuza oğul nəvəsinə məni bağışlamışdı və hamınız mənə lağ eliyib gülürdüñüz. Mən hələ onda təzə-təzə yük götürürdüm və özümü sindirmamaq üçün evdəki uşaqların hamısı birdən belimə minəndə də, birinci dəfə araba qoşanda da cinqırımı çıxarmadım və qırurla yeridim. Məni ucuz tutduğumuza görə hərdən inciyirdim. İnan tay incimirəm. Olur heyət şeylər. Mən sizin barədə ancaq yaxşı şeyləri yadımda saxlamışam. O da yadındamı bir dəfə otdan gələndə uşaqların çapışıldınız. Onda mənim ayağım ağrayırdı, nəydi yaxşı qaça bilmədim, sən də ki, sənin ciğal qadanı alım, belə şeyləri xoşlamırdın.

Həmişə birinci olmaq istiyirdin və onda orağınan başımın ortasından nətəhər qoydunsa, mənim gözüm qaraldı, ayaqlarım büdrədi və özümü saxlıya bilmiyib, yixildim. Onda sən o qədər peşiman oldun ki, tez belimdən yerə tullandın, arabani açdın, əllərimdən tutub qaldırdın, sonra da başımı qucaqladin. Sənin bu qayğıkeşliyin yadımdan çıxmaz. Onda elə çox istədim ki, səni. Həmin günləri xatırlayanda kövrəlirəm. Hələ bir dəfə yadındadı, məni nətəhər çapdınsa, arabanın qolları gəlib mənnəm qabağa keçdi və sən başımın üstündən dəydin yerə, mən gülməkdən özümü gücnən saxladım, tez dayandı ki, birdən araba səni ayaqlıyar... Eh, yaxşı günlər vardi.

Qaşa, çox xiffət eliyirəm. Kəndin bu başından o başına gedirəm, gəlirəm.

Doyunca şillaqlıyıram, soncuxluyuram, anqırıram, ağrıyıram, ümumən allahın məni mükafatlandırdığı bütün işlərdən görürəm. Yem də boldu. Yeməkdən də kökəlmışəm. Ağız-burnumun əyrisi düzəlib. Həmişə həsəd apardığım cins inəyinizə oxşuyuram. Neynim özümdən aslı deyil. Burda ot-ələf yeyib kökələndə elə bil sizə xəyanət eliyirəm, sizin payınızdan yeyirəm.

Nəysə yazmali-deməli dərdim və sözüm çoxdu...

Qulaməlinin də eşşəyi arzusuna çatdı. Nə qədər yalvardımsa, sözümə baxmadı.

Dedim uçma, uçsan bəs yerdə kim qalar. Mənim qulaq yoldaşım kim olar? Nəysə sözümə baxmadı və ordan aşağı tullandı. Əl-ayağın nə qədər tərpətdisə də, uça bilmədi və tappiltiyan dəydi yerə. Gözlərini açıb, güldü və mənə:

“Yaxşı uçdum eləmi, ruhum bədənimdən çıxdı. Mən gedirəm özümüzünküləri axtarmağa. Həmişə göyə baxanda məni xatırla, ulduzların arasında axtar məni”—dedi və gözünü yumdu... Deyirəm, görən, siz tərəflərə gəlib çıxmışın ki, onu görüb-eliyən olubsa, bir biz tərəfə də xəbər elə...

İndi tək qalmışam. Səhərlər günəşin çıxmasına, axşamlar batmasına baxıram. Gecələr ayla oynuyuram. Gözümü həyətin qapısından çəkmirəm. Bir taqqılıt gələn kimi qulaqlarımı şəkliyirəm. Darixa-darıxa sizi gözlüyürəm...

Bu yaxınlarda Yal-obaya çıxdım, kələsərliyin arasıyla otluya-otluya, Qurbanalının bağının yanından keçib Tək-tutun dibinə gəldim. Yadindəməni onun dibində örüklüyürdün. Mən də onun kölgəsində yatırdım, hərdən kefim istəyəndə yarpaqlarının bir-iki ağız qırkırdım.

Dərdləşirdim. Sənin dəcəlliyyinnən danışırdım. Tək tut səni yaman çox istiyir. Sən körpə olanda onun dibində çox yatmışan, axı. Anan pambıq yiğirdi, sən isə onun dibində müşil-müşil yatırdın. Yadindədi?.. İndi o vüqarlı, hamını öz kölgəsinə qonaq eliyən Tək-tut boynun büküb dayamışdı.

Qocalmışdı, rəngi-ruhu solmuşdu. Elə bil bu vəziyyətinnən utanırdı.

Qocaman Tək-tut. Sən onun tarixin bilirsən, yəqin. Yarpaqlarının piçiltisinnan hər şeyi başa düşmüsən: düşmənlərə necə sinə gərdiyin, Qaçaq Qaranı öz koğuşunda necə gizlətdiyin... Qaşa, qaçaq dedim yadına düşdü.

Xətrinə dəysə də deyəcəm. Bizdə bir məsəl var. İgidlik ondu, doqquzu dondu, biri qaçmaqdı. Deyəsən, bizimkilər 10-cu variantı seçiblər.

Nəysə, qınaq zamanı deyil.

Yazılıq Tək-tut. Ağlamaq istədim, qoymadı. Dedi nə ağılıyırsan, ölməmişəm ha. Yazılıq qoca Tək-tut qocaldı, əldən düşdü və yavaş-yavaş saralıb-solmağa başladı. Kəlgəsi lazımlı olmayan ağaç kimə lazımlı...

Uşaq vaxtı sizin çımdiyiniz dəyirman arxi da quruyub, balıqları xiffətdən ölüb. Balıqsız suyun, susuz arxin nə qiyməti...

Səninlə birlikdə ota gedib-gəldiyimiz ciğirləri indi ot basıb. Adam gedib-gəlməyən ciğir kimə gərək...

Quşlar da buralardan bir dəfəlik köç eliyib. Elə bil buranın yazı-payızı yoxdu. Ağaclar çiçəkləmir. Kiminçün çiçəkləsin, axı. Bir eşşək üçünmü. Kimdi onu sayan...

Qağa, bunları yazmaqda məqsədim, səni kövrəltmək yox, kəndimizin vəziyyəti barədə xəbər verməkdidi...

Qaşa, sənnən cavab istəmirəm. Bilirəm ki, həmişəki kimi işin çoxdu.

Ancaq sənnən bir təvəqqem var. Mən məktubu qurtarannan sonra siz tərəfə bir-iki ağız anqırdım. İmkanın varsa, sən də biz tərəfə anqır...

Fevral, 1999

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Veb üçün hazırladı: Ülvıyyə Məmmədova

AZERI.orga qoyuldu: aprel, 2004